

**Bu il Azərbaycan xalqı özünün böyük oğlu, ulu öndər Heydər Əliyevin 100 illiyini böyük təmtəraqla qeyd edir. Müasir Azərbaycanın qurucusu olan dahi rəhbərin həyatımızın bütün sahələrində inkişafın əsasını qoyduğu tariximizin danılmaz faktıdır. Belə sahələrdən biri de kənd təsərrüfatıdır.**

Ulu öndər hələ Sovet dövründə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdən kənd təsərrüfatının inkişafına böyük diqqət ayrıb. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən az sonra, 1970-ci ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən "Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul edilməsinə nail olub. Bu qərarın qəbulundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafına daha çox diqqət yetirilməyə, müxtəlif sahələrin sürətli artımı üçün vəsaitlər ayrılmışa başladı. Nəticədə kənd təsərrüfatının orta illik ümumi məhsulu 1971-1975-ci illərdə 1,4 milyard manata çatdırıldı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. Bütün kənd təsərrüfatı məhsulları üzrə nəzərdə tutulduğundan xeyli artıq istehsala nail olunmuşdu. 1975-ci ildə Azərbaycanda istehsal olunan kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 1969-cu ildəki 999 milyon manatdan 1 milyard 572 milyon manata yüksəldi. Bu, 57 faiz artım demək idi.

Heydər Əliyevin fəaliyyəti nəticəsində "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" 1975-ci il 9 iyul tarixli, o cümlədən "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" qərarlar da qəbul edildi. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti oldu. Ölkədə bir sıra mühüm meliorasiya qurğuları, su anbarları bu qərarlardan sonra yaradıldı.

Ulu öndər Azərbaycanın torpaq və iqlim şəhərinin üzüm istehsalı üçün çox əlverişli olduğunu nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirirdi. Onun qayğısı sayəsində 1980-ci ildə Azərbaycanda üzüm istehsalı artıq 1,4 milyon ton atrafındı. Analoji uğur pambıq istehsalı-

da da əldə olunmuşdu. Təsadüfi deyil ki, iqtisadi göstəricilərinə görə məhz bu illərdə ardıcıl olaraq 13 dəfə Azərbaycan Sov. İKP MK-nin, SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayrağı ilə təltif edilmişdi.

1993-cü ildə xalqın təkidli xahişi ilə müstəqil Azərbaycanın sükanı arxasına keçən Heydər Əliyev aqrar sahədə çox genişmiqyaslı və tarixi isləhatlar həyata keçirdi. Ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq isləhatı programı hazırlanıb və bu program əsasında torpaq isləhatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. "Torpaq isləhatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-ci il tarixli, "Dövlət torpaq kadastro, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli, "Torpaq icarəsi haqqında" Azərbaycan Res-

kəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3442778 subyekti demək idi. Torpaq isləhatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fonduunu təşkil edən 8641506 hektar torpaq sahəsindən 4913639 hektarı, başqa sözle, 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı. 2032744 hektarı, 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi, 1695123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1993-2003-cü illərdə aqrar sektorda isləhatların birinci mərhəlesi əsasən başa çatıb, kənd təsərrüfatının inkişafı bütünlükdə bazar mexanizminin qanuna uyğunluqlarına tabe etdirilib. Kənd təsərrüfatının dünyasının bütün ölkələrində dövlət tərəfindən dəstek-

şəbbəsləri əsasında aqrar sektorun dövlət tərəfindən dəstəklənməsini nəzərdə tutan mexanizmlərin tətbiqinə yönəldilib. Bu gün Azərbaycanın aqrar istehsalçıları əksər vergilərdən müəyyənləşdi. Azərbaycanın vahid torpaq fonduunu təşkil edən 8641506 hektar torpaq sahəsindən 4913639 hektarı, başqa sözle, 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı. 2032744 hektarı, 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi, 1695123 hektarı, yəni 19,6 faizi isə xüsusi addımlar aqrar istehsalçılar üçün əlverişli şərtlər formalaşdırır. Fermerlərə verilən subsidiyaların həcmi ildən-ilə artır. Məsələn, 2020-ci illə müqayisədə 2021-ci ildə dövlətin fermerlərə verdiyi əkin subsidiyalarının məbləği 25,2 milyon manat və ya 10,8 faiz artaraq 258,6 milyon manata yüksəlib. Bu dövrə orta hesabla bir fermerə düşən subsidiya məbləği

Ümumilikdə, 2022-ci ildə Azərbaycanda 10 milyard 984 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib və bu, 2021-ci illə müqayisədə 3,4 faiz çoxdur. İstehsal edilmiş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 3,3 faiz artaraq 5 milyard 538 milyon dollar, heyvandarlıq məhsullarının dəyəri isə 3,4 faizi artaraq 5 milyard 446 milyon dollar təşkil edib.

Bununla yanaşı, 2022-ci ildə Azərbaycandan xarici ölkələrə təxminən 450 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu, 2021-ci ildeki ixracdan 9,4 faiz çoxdur. İxrac olunan məhsulun həcmində də artım var. Bele ki, ixrac həcmi 396 min tona yaxın olub ki, bu da 2021-ci ilin göstəricisine nisbətən 5,6 faiz çoxdur.

Ümumilikdə, 2022-ci ildə Azərbaycanda 10 milyard 984 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib və bu, 2021-ci illə müqayisədə 3,4 faiz çoxdur. İstehsal edilmiş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 3,3 faiz artaraq 5 milyard 538 milyon dollar, heyvandarlıq məhsullarının dəyəri isə 3,4 faizi artaraq 5 milyard 446 milyon dollar təşkil edib.

Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığına əsasən ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu baxımdan, quşçuluq və heyvandarlıq sektorunda mühüm payı olan yem və yem əlavələrinin, dərman preparatlarının, avadanlıqların idxlərinin ƏDV və gömrük rüsumundan azad olunması xüsusi diqqəti cəlb edir. Məhz bu addımla 2022-ci ildə Azərbaycanda quşçuluq məhsullarının qiyməti xeyli ucuzlaşdırıb. Quşçuluq təsərrüfatları ölkəni bütün növ quşçuluq məhsulları ilə tam təmin etmək güclündədir, son iki ildə xaricə ixracat da sürətli artırıllır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən aqrar siyaset Azərbaycan istehsalçıları üçün əlverişli şərtlər təmin etməklə bu sahənin sürətli inkişafını təmin edir. Biz sahibkarlar bu siyasetin nəticəsində daha böyük uğurlara nail olacağımıza əminik.

**Mürvət HƏSƏNLİ,  
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və  
İxracatçıları İctimai Birliyi  
İdarə Heyətinin sədri.**

## Ulu Öndərin aqrar isləhatları - uğurlu siyasetin möhkəm təməli

publikasının 12 mart 1999-cu il tarixli qanunla rəhbərlik olundu. Azərbaycan Respublikasının 25 iyul 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Torpaq Məcləlesi", "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi-normativ akt respublikamızda torpaq isləhatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Beləliklə, "Aqrar isləhatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi" Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 sayılı Fərmanından sonra isləhatların sürətli həyata keçirilməsi prosesi başladı.

Torpaq isləhatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozi ləğv edilərək onların əkin-nəyaraları münbit torpaqları əhaliyə paylanması. İşğal olunmuş rayonlarımız istisna olmaqla, ölü-

ləndiyini bilen ulu öndər 22 mart 1999-cu il tarixli "Aqrar sahədə isləhatların sürətləndirilməsinə dair bəzi tədbirləri haqqında" fərman imzalayıb. Nazirlər Kabinetinə həmin fərmanın icrası çərçivəsində kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağıları) satılması barədə qərar qəbul etdi. Milli Məclis həmin fərmana əsasən hazırlanmış layihəni müzakirəyə çıxarıraq kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.

Ulu öndər Heydər Əliyevdən sonra ölkə iqtisadiyyatı onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev rəhbərliyi altında çox sürətli inkişaf yolunu davam etdirib. Ulu öndərimizin xarici transmilli şirkətlərlə imzaladığı neft-qaz müqavilələrinin icrası sayəsində Azərbaycanın eldə etdiyi gəlirlərin mühüm bir hissəsi cənab İlham Əliyevin tapşırıqları, tə-

12,6 faiz artaraq 642,2 manata çatıb.

Kənd təsərrüfatının inkişafı istiqamətində daha bir mühüm addım dövlət dəstəyi ilə yaranıb. Nəticədə kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağıları) satılması barədə qərar qəbul etdi. Milli Məclis həmin fərmana əsasən hazırlanmış layihəni müzakirəyə çıxarıraq kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi.

Aqrar siyorta mexanizmi kommersiya məqsədi daşıdır, könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Bu mexanizm hesablanmış siyorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

Dövlət dəstəyi ilə tətbiq edilən aqrar siyorta mexanizmi əkin sahələrini coxsayılı risklərdən, o cümlədən təbiət hadisələrindən - dolu, dondurma (şaxtavurma), leysan yağışları, subas-